



**COP29**  
Baku  
Azerbaijan

# **COP29 Yaşıl Zona**

## **Media akkreditasiya portalı**

### **İstifadəçi təlimatı**

# MÜNDƏRİCAT

<b>1. Giriş</b>	3
<b>2. E-poçt doğrulama</b>	4
<b>3. Qeydiyyat</b>	6
3.1 Şəxsi məlumatlar	7
3.2 Təşkilat haqqında məlumatlar	9
3.3 Tələb olunan sənədlər	11
<b>Əlaqə</b>	13



**COP29**


Baku  
Azerbaijan

# 1. Giriş

Bu təlimat COP29 Yaşıl Zona üzrə media akkreditasiyası üçün qeydiyyat proseduru mərhələli şəkildə izah edir. [COP29 Yaşıl Zona üzrə Media Akkreditasiya Portalı](#) media nümayəndələrinə Yaşıl Zona üzrə akkreditasiya verilməsi üçün yeganə rəsmi platformadır.

Bu təlimat COP29 Azərbaycan Əməliyyat Şirkətinin (COP29 Azərbaycan ƏŞ) Media Akkreditasiya komandası tərəfindən media nümayəndələrinin Yaşıl Zonaya akkreditasiya prosesini səmərəli və rahat şəkildə tamamlamağa dəstək olmaq, tələblər və tələb olunan sənədlərlə bağlı aydın və dolğun məlumat təmin etmək məqsədilə hazırlanmışdır.

Aşağıdakı şəkildə Onlayn Qeydiyyat portalının giriş pəncərəsi təqdim olunur: Portala daxil olmaq üçün [gzmediaaccreditation.cop29.az](http://gzmediaaccreditation.cop29.az) linkinə keçid edin.

 EN AZ

## COP29 Yaşıl Zona Media Akkreditasiyası

Bu portal jurnalistlər, media peşəkarları və digər mətbuat nümayəndələrinin COP29 Yaşıl Zona Media Akkreditasiyasına müraciət etmələri üçün yaradılmışdır.

Müraciətinizi göndərmədən əvvəl [İstifadəçi Təlimatını](#) diqqətlə nəzərdən keçirməyiniz xahiş olunur.

**Müraciət üçün son tarix: 30 oktyabr, saat 23:00 (GMT+4)**

Hər hansı sualınız yaranarsa və ya əlavə dəstək tələb olunarsa, [mediaaccreditation@cop29.az](mailto:mediaaccreditation@cop29.az) e-poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.


### E-poçt doğrulama

(\*) ilə işarələnmiş xanalar mütləq doldurulmalıdır

**E-poçt\***

**E-poçt bildiriş dilini seçin\***

Seçin...

I'm not a robot 

**Növbəti**

## 2. E-poçt doğrulama

E-poçt ünvanınızı daxil edin və e-poçt bildirişlərini istədiyiniz dildə almaq üçün açılan siyahıdan dili seçin.

### E-poçt doğrulama

(\*) ilə işarələnmiş xanalar mütləq doldurulmalıdır

**E-poçt \***

**E-poçt bildiriş dilini seçin \***

I'm not a robot

reCAPTCHA  
Privacy - Terms

**Növbəti**

“I'm not a robot” (“Mən robot deyiləm”) ifadəsinin yanındakı qutunu işarələyin və tələb olunan meyarlara uyğun şəkilləri seçin. Davam etmək üçün “Növbəti” düyməsini sıxın.

**E-p**

(\*) ilə işarələnmiş xanalar mütləq doldurulmalıdır

**E-poçt \***

**E-poçt bildiriş dilini seçin \***

I'm not a robot

reCAPTCHA  
Privacy - Terms

**Növbəti**

Select all squares with  
**buses**  
If there are none, click skip

**Növbəti**

**Qeyd:** Təsdiq kodu e-poçt ünvanınıza göndəriləcək.

**OTP kodu** üçün e-poçt qutunuzu yoxlayın. Oraya **“E-poçt ünvanınızı təsdiq edin”** məzmunlu məktub göndəriləcək.

UN CLIMATE CHANGE CONFERENCE NOVEMBER 11-23, 2024 BAKU AZERBAIJAN

COP29 Baku Azerbaijan

Hörmətli müraciətçi,

COP29-a marağ göstərdiyiniz üçün təşəkkür edirik.

Elektron poçt ünvanınızı təsdiq etmək üçün aşağıdakı birdəfəlik OTP kodunu istifadə edin:

**123456**

Nəzərinizə çatdırırıq ki, birdəfəlik OTP kodu yalnız 3 dəqiqə ərzində etibarlı olacaq. Qeydiyyat prosesini tamamlamaq üçün təsdiq kodunu müvafiq xanaya daxil edin.

Sualınız yaranarsa və ya dəstəyə ehtiyacınız olarsa, [mediaaccreditation@cop29.az](mailto:mediaaccreditation@cop29.az) e-poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlamağınızı xahiş edirik.

Hörmətlə,

**Media Akkreditasiya Komandası**

**Qeyd:** Əgər belə bir məktub e-poçtunuza daxil olmayıbsa, “junk/spam” qovluğunu yoxlamağınız xahiş olunur.

Göndərilən **OTP kodunu** müvafiq xanaya daxil edin və **“Təsdiq et”** düyməsini sıxın.

OTP

208484

I'm not a robot

reCAPTCHA Privacy - Terms

**Təsdiq et**

OTP 0:47 dəqiqə ərzində aktivdir

OTP kodunu yenidən göndər

**Qeyd:** OTP kodu 3 dəqiqə ərzində aktivdir.

OTP

208484

I'm not a robot

reCAPTCHA Privacy - Terms

OTP-ni təsdiq etmək mümkün olmadı. Zəhmət olmasa yenidən cəhd edin.

**Təsdiq et**

OTP 2:06 dəqiqə ərzində aktivdir

OTP kodunu yenidən göndər

**Qeyd:** Əgər kodun istifadə müddəti bitərsə və ya doğrulama prosesi uğursuz olarsa, yeni kod əldə etmək üçün **“OTP kodunu yenidən göndər”** düyməsini sıxın.

E-poçt ünvanınız təsdiq olunduqdan sonra, siz birbaşa qeydiyyat səhifəsinə yönləndiriləcəksiniz.

## 3. Qeydiyyat

### 3.1 Şəxsi məlumatlar

Bu bölmədə akkreditasiya prosesiniz üçün vacib olan əsas şəxsi məlumatları təqdim etməlisiniz.

#### Şəxsi məlumatlar

(\*) ilə işarələnmiş xanalar mütləq doldurulmalıdır

**Ad \***  
Elvin

**Soyad \***  
Məmmədov

**Ata adı \***  
Əli

**Cins \***  
Kişi

**Doğum tarixi \***  
11/11/2020

**Doğum yeri \***  
Bakı

**Note:** Bütün məlumatlar, şəxsiyyət vəsiqəsində (Azərbaycan vətəndaşları üçün) və ya pasportda (xarici vətəndaşlar üçün) qeyd olunduğu kimi daxil edilməlidir.

**Note:** Ulduz (\*) ilə işarələnmiş xanalar mütləq doldurulmalıdır.

Açılan siyahıdan vətəndaşlığınızı seçin.

**Vətəndaşlıq \***  
Azərbaycan

**Yaşadığı ölkə \***  
Azərbaycan

**Yaşadığı şəhər \***  
Bakı

**Şəxsiyyət vəsiqəsinin nömrəsi/Pasport nömrəsi \***  
00000000

**FİN kod \***  
000000

**Ünvan \***  
Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi 99

**Mobil \***  
+994 (00) 000 00 00

**E-poçt \***  
mediaaccreditationtest@gmail.com

**Note:** Müraciət edən şəxs Azərbaycan Respublikası vətəndaşdırsa şəxsiyyət vəsiqəsinin, xarici vətəndaşdırsa pasport nömrəsini daxil etməlidir.

**Qeyd:** Vətəndaşlıq xanasında “Azərbaycan” seçdiyiniz halda “FİN Kod” xanası aktivləşəcək və “Ata adı” xanasının doldurulması zəruri olacaq.

Əgər “**Bəli**” seçimini etmişinizsə, seçiminizi növbəti xanalarda açıqlayın.

**Siz daha əvvəl hər hansı bir beynəlxalq irimiqyaslı tədbirdə iştirak etmişinizmi? \***

Bəli

**İştirak etmişinizsə, tədbirin adını və təcrübəniz haqqında qısa məlumatı təqdim edin. \***

**COP29-da iştirak etmək üçün xüsusi dəstək xidmətlərini zəruri edən fiziki/əqli məhdudiyətiniz varmı? \***

Bəli

**Əgər belədirsə, tələb olunan xidmət növünü qeyd edin. \***

**Əlavə qeydlər**

**Növbəti**

Təqdim etdiyiniz bütün məlumatları nəzərdən keçirin və onların düzgün olduğuna əmin olun.

Daha sonra “**Növbəti**” düyməsini sıxıb növbəti bölməyə keçid edin.

## 3.2 Təşkilat haqqında məlumatlar

Bu bölmədə təşkilatınızla bağlı bütün məlumatları daxil etməlisiniz.

### Təşkilat haqqında məlumatlar

(\*) ilə işarələnmiş xanalar mütləq doldurulmalıdır

**Medianın növü \***

TV

**Şirkətin adı \***

COP29 Test

**Şöbə \*** (?)

Xəbərlər

**Vəzifəsi \***

jurnalist

**Şirkətin ünvanı \***

Ağ Səhərdə, Mərkəzi Bulvar küçəsi 99

**Şəhər \***

Bakı

**Poçt indeksi \***

000000

**Şirkətin əlaqə nömrəsi - 1 \***

+994 (00) 000 00 00

**Şirkətin əlaqə nömrəsi - 2 \***

+994 (00) 000 00 00

**Şirkətin mobil nömrəsi**

+994 (00) 000 00 00

**Şirkətin e-poçt ünvanı \***

mediaaccreditation@cop29.az

**Hər hansı media avadanlığınız varmı? \***

Bəli

**Əlavə qeydlər**

Açılan siyahıdan **“Medianın növü”** seçiminizi edin.

### Təşkilat haqqında məlumatlar

(\*) ilə işarələnmiş xanalar mütləq doldurulmalıdır

**Medianın növü \***

TV

Seçin...

**TV**

Radio

Agentlik

Nəşriyyat

Vebsayt

Qəzet

Jurnal

Fotoagentlik

İnformasiya agentliyi

Onlayn media

Digər

**“Medianın növü”** xanasında seçiminizdən asılı olaraq əlavə xanalar aktivləşəcək. Bu xanaları doldurmaq zəruridir, çünki onlar seçiminizlə bağlı əsas məlumatları ehtiva edir.



**Note:** Əgər media növünüz seçimlərdə yoxdursa, siyahıdan **“Digər”** seçimini edin və seçiminizi növbəti xanada açıqlayın.

### Təşkilat haqqında məlumatlar

(\*) ilə işarələnmiş xanalar mütləq doldurulmalıdır

**Medianın növü \***

Digər

**Əgər "Digər" seçilibsə, zəhmət olmasa qeyd edin. \***

Əgər **“Agentlik”, “Nəşriyyat”, “Qəzet”, “Jurnal”, “Fotogentliyi”, “Informasiya agentliyi”, “Onlayn media”** və ya **“Digər”** seçimini etmişinizsə, əlavə xanalar açılacaq. Zəhmət olmasa, tələb olunan müvafiq xanaları doldurun.

**Nəşriyyat orqanının adı \***

COP29 Test

**Dövriyyəsi \***

Həftəlik

**Tiraj /ziyərətçi sayı \***

00000

**Əlavə qeydlər**

**Gerl** **Növbəti**

Əgər **“Vebsayt”** seçimini etmişinizsə, aşağıda göstərilən xanalar aktivləşəcək.

**Vebsaytın internet ünvanı (url) \***

https://www.cop29.az/

**Vebsaytın ziyarətçi sayı \***

00000

**Vebsaytda iqlim dəyişiklikləri ilə bağlı orijinal xəbər məzmunu varmı? \***

Bəli

**URL \***

https://www.cop29.az/

**Əlavə qeydlər**

**Gerl** **Növbəti**

Bu bölmədə tələb olunan xanaları diqqətlə doldurun və növbəti bölməyə keçmək üçün **“Növbəti”** düyməsini sıxın

### 3.3 Tələb olunan sənədlər

Sənədlərinizi yükləmək üçün **“Faylı sürüşdürün və ya yükləmək üçün klikləyin”** düyməsini sıxın.

**Qeyd:** Xidməti ezamiyyət məktubu rəsmi blankda olmalı, **COP29 Azərbaycan ƏŞ-nə** ünvanlanmalı, ingilis və ya azərbaycan dillərindən birində tərtib edilməli və üzərində media nümayəndəsi / nümayəndələrinin adı, vəzifəsi və xidməti ezamiyyətin müddəti göstərilməklə, rəhbər və ya baş redaktor tərəfindən imzalanmalıdır. Xidməti ezamiyyət məktubunun nümunəsini portalda verilən linkdən yükləyə bilərsiniz.

#### Tələb olunan sənədlər

(\*) ilə işarələnmiş xanalar mütləq doldurulmalıdır

**Xidməti ezamiyyət məktubu (əablonu buradan yükləyin) \***

*İcazə verilən fayl növləri: JPG, PNG, GIF & PDF - Maksimum fayl ölçüsü: 5 MB*

Faylı sürüşdürün və ya yükləmək üçün klikləyin

**Pasport ölçüsünə uyğun fotosəkil (3x4 sm) \***

*İcazə verilən fayl növləri: JPG, PNG, GIF & PDF - Maksimum fayl ölçüsü: 5 MB*

Faylı sürüşdürün və ya yükləmək üçün klikləyin

**Jurnalist vəsiqəsinin skan edilmiş surəti \***

*İcazə verilən fayl növləri: JPG, PNG, GIF & PDF - Maksimum fayl ölçüsü: 5 MB*

Faylı sürüşdürün və ya yükləmək üçün klikləyin

**Media Reyestri şəhadətnaməsi**

*Bu sənəd yalnız yerli media nümayəndələri üçün zəruridir.*

*İcazə verilən fayl növləri: JPG, PNG, GIF & PDF - Maksimum fayl ölçüsü: 5 MB*

Faylı sürüşdürün və ya yükləmək üçün klikləyin

**Şəxsiyyət vəsiqəsinin və ya pasportun skan edilmiş surəti \***

*İcazə verilən fayl növləri: JPG, PNG, GIF & PDF - Maksimum fayl ölçüsü: 5 MB*

Faylı sürüşdürün və ya yükləmək üçün klikləyin

Mən təqdim etdiyim məlumatların müvafiq dövlət orqanları ilə paylaşılmasına razılıq verirəm.

Təqdim etdiyim məlumatların tam və dəqiq olduğunu təsdiq edirəm. Məlumatların dəyişməsinə və yaranacaq bütün nəticələrə görə məsuliyyət daşıyıram.

**Geri** Müraciəti göndər

**Qeyd:** Skan edilmiş sənədlərin həcmi 5 MB-dan çox olmamaq şərti ilə jpg, png, gif və pdf formatında yüklənməlidir.

**Qeyd:** Pasport ölçülü fotosəkil (3x4 sm) aşağıdakı meyarlara uyğun olmalıdır:

- Son 6 ay ərzində çəkilməli
- Rəngli
- Ağ fonda

**Qeyd:** Yalnız yerli media nümayəndələri portalda Media Reyestri sertifikatını yükləməlidirlər.

**Qeyd:** Öncədən daxil etdiyiniz məlumatlarda dəyişiklik etməyə ehtiyac olduğu halda, **“Geri”** düyməsini sıxaraq əvvəlki bölməyə qayıdın.

Bütün bölmələri doldurulduqdan və tələb olunan sənədləri yüklədikdən sonra, müraciət formasında təqdim etdiyiniz məlumatların düzgün olduğunu təsdiqləmək üçün hər iki təsdiq xanasına işarə qoyun.

Mən təqdim etdiyim məlumatların müvafiq dövlət orqanları ilə paylaşılmasına razılıq verirəm.

Təqdim etdiyim məlumatların tam və dəqiq olduğunu təsdiq edirəm. Məlumatların düzgünlüyünə və yarana biləcək bütün nəticələrə görə məsuliyyət daşıyıram.

Müraciətinizi tamamlamaq üçün “**Müraciəti göndər**” düyməsini sıxın.

**Note:** Nəzərə alın ki, müraciətinizi göndərdikdən sonra heç bir dəyişiklik etmək **mümkün olmayacaq**.

Ekranı müraciətinizi təqdim etdiyinizə dair məlumat xarakterli bildiriş pəncərəsi açılacaq və eyni zamanda müraciətinizi göndərdiyinizi təsdiq edən e-poçt bildirişi alacaqsınız.

## Təşəkkür edirik!

Müraciətiniz uğurla tamamlandı.

UN CLIMATE COP29  
CHANGE CONFERENCE Azerbaijan

Hörmətli Elvin Məmmədov,

COP29-un Yaşıl Zonası üçün media akkreditasiyasına müraciət etdiyinizə görə təşəkkür edirik.

Müraciətiniz qəbul edilib və hazırda nəzərdən keçirilir. Müraciətinizə baxıldıqdan sonra sizə e-poçt vasitəsilə məlumat veriləcəkdir.

Sualınız yaranarsa və ya dəstəyə ehtiyacınız olarsa, [mediaaccreditation@cop29.az](mailto:mediaaccreditation@cop29.az) e-poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlamağınızı xahiş edirik.

Hörmətlə,

**Media Akkreditasiya Komandası**

**Qeydiyyatınız artıq tamamlandı.**

Müraciətiniz nəzərdən keçirildikdən sonra, təsdiq edilib edilmədiyi barədə e-poçt bildirişi alacaqsınız.

## Müraciətiniz təsdiq edildiyi təqdirdə sizə aşağıdakı məzmununda e-məktub göndəriləcək:

UN CLIMATE CHANGE CONFERENCE

COP29  
Baku  
Azerbaijan

Hörmətli Elvin Məmmədov,

Məmnuniyyətlə bildiririk ki, COP29-un Yaşıl Zonası üçün media akkreditasiyası ilə bağlı müraciətiniz **TƏSDİQ EDİLDİ**.

Çap olunmuş Media akkreditasiya kartınızı **20 oktyabr** tarixindən etibarən **Milli Gimnastika Arenasında** yerləşən Uniforma və Akkreditasiya Mərkəzindən (UDAC) müraciət formasında istifadə etdiyiniz etibarlı pasport və ya şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə edə bilərsiniz.

Mərkəz hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Sualınız yaranarsa və ya dəstəyə ehtiyacınız olarsa, [mediaaccreditation@cop29.az](mailto:mediaaccreditation@cop29.az) e-poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlamağınızı xahiş edirik.

Hörmətlə,

**Media Akkreditasiya Komandası**

## Müraciətiniz təsdiq edilmədiyi təqdirdə sizə aşağıdakı məzmununda e-məktub göndəriləcək:

UN CLIMATE CHANGE CONFERENCE

COP29  
Baku  
Azerbaijan

Hörmətli Elvin Məmmədov,

COP29 konfransını işıqlandırmağa göstərdiyiniz marağa görə təşəkkür edirik.

Təəssüflə bildiririk ki, COP29-un Yaşıl Zonası üçün media akkreditasiyası ilə bağlı müraciətiniz **TƏSDİQ EDİLMƏDİ**.

Sualınız yaranarsa və ya dəstəyə ehtiyacınız olarsa, [mediaaccreditation@cop29.az](mailto:mediaaccreditation@cop29.az) e-poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlamağınızı xahiş edirik.

Hörmətlə,

**Media Akkreditasiya Komandası**

# ƏLAQƏ

Müraciətinizlə bağlı əlavə sualınız yaranarsa, bizimlə e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

[mediaaccreditation@cop29.az](mailto:mediaaccreditation@cop29.az)



**COP29**  
Baku  
Azerbaijan

